

Bismilləh irrahmən irrahim

– Qurani-Kərimdən Dua Ayələri –

رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq. (Araf, 23)

(يَا فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنْتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ تَوَفَّنِي مُسْلِمًا

وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusuf, 101)

أَنِّي مَسْنِي الضُّرِّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ

Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisısən! (Ənbiya, 83)

أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

Ya Rəbb! Sənsən İlah, Səndən başqa yoxdur ilah! Sübhansan, hər cür nöqsandan uzaqsan. Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm) (Ənbiya, 87)

الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِنِينَ

Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun! (Nəml, 15)

رَبِّ أَوْزَعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا

تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ

Ey Rəbbim! Məni nəfsimə elə hakim elə ki, mənə və valideynlərimə ehsan etdiyin nimətlərə şükr edim, Senin razı olacağıın saleh əməllər görüm. Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et! (Nəml, 19)

رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ

Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!) (Ənbiya, 89)

–Sərvəri-ənbiya Peyğəmbərimizə (s.a.s.) salavat–

اللَّهُمَّ صَلِّ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلَى آلِ سَيِّدِنَا مُحَمَّدٍ صَلَاةً تُنَجِّنَا بِهَا مِنْ
جَمِيعِ الْأَهْوَالِ وَالْأَفَاتِ وَتَقْضِي لَنَا بِهَا جَمِيعَ الْحَاجَاتِ وَتُطَهِّرُنَا بِهَا مِنْ
جَمِيعِ السَّيِّئَاتِ وَتَرْفَعُنَا بِهَا عِنْدَكَ أَعْلَى الدَّرَجَاتِ وَ تُبَلِّغُنَا بِهَا أَقْصَى
الْغَايَاتِ مِنْ جَمِيعِ الْخَيْرَاتِ فِي الْحَيَاةِ وَ بَعْدَ الْمَمَاتِ آمِينَ يَا مُجِيبَ
الدَّعَوَاتِ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Allahım! Peyğəmbərimiz Həzrət Məhəmmədə və Onun əhli-beytinə əngin səlat və rəhmət et. O səlat və rəhmət xatirinə də bizi haradan gələcəyi məlum olmayan qorxulardan və afətlərdən qoru, bütün ehtiyaclarımızı aradan qaldır, günahlardan arındır, dərgahında ən yüksək dərəcələrə pərvazlandır, dünyada da, axirətdə də xeyirli şeylərin ən son qayəsinə çatdır.

Ey bütün dua və niyəzlərə cavab verən Mucib Allah, dualarımızı qəbul buyur!

Həmd əməllərin Rəbbi Allaha məxsusdur.

–Peyğəmbərimizin (s.a.s.) dilindən dualar–

اللَّهُمَّ يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ

Ey qəblərə hökm edən Allahım, mənim qəlbimi dinin üzrə sabit eylə!(Tirmizi, "Qədər", 7)

اللَّهُمَّ إِنِّي أَسْلَمْتُ نَفْسِي إِلَيْكَ، وَوَجَّهْتُ وَجْهِي إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ،
وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لَا مَلْجَأَ وَلَا مَنْجَا مِنْكَ إِلَّا إِلَيْكَ،

أَمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ وَنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ، اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ

عِبَادَكَ، بِاسْمِكَ أَمُوتُ وَأَحْيَا

Allahım, özümü Sənə təslim edir, üzümü Sənə çevirir və işlərimi Sənə həvalə edirəm. Həm qorxaraq, həm də ümid edərək küreyimi Sənə söykəyirəm. Səndən ancaq Sənə sığınarlar, başqa sığınacaq yoxdur. Allahım, endirdiyin Kitaba və göndərdiyin Nəbiyə iman etdim. Allahım, qullarını dirildəcəyin o gün məni əzabından qoru. Mən ancaq Sənin adınla ölür, yenə Sənin adınla dirilirəm."(Buxari, Dəavat 6-7; Tirmizi, Dəvat 16.)

اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ بِاسْمِكَ الَّذِي إِذَا نَجَاكَ عِبَادُكَ بِهِ قَبِلَتْهَا وَإِذَا اسْتَعَاثُوا بِهِ أَغْتَتَهُمْ
أَجِبْ دَعْوَتَنَا، وَأَعْطِ سُؤْلَنَا، وَاجْعَلْ أَنْفُسَنَا مُطْمَئِنَّةً بِلِقَائِكَ، صَابِرَةً عَلَى بِلَائِكَ،
رَاضِيَةً بِقَضَائِكَ، قَانِعَةً بِعَطَائِكَ، مُشْتَاقَةً إِلَى لِقَائِكَ. يَا رَاحِمَ الْمُذْنِبِينَ، وَيَا مُقِيلَ
عَثْرَاتِ الْعَاثِرِينَ، يَا مُعْطِيَ السَّائِلِينَ، وَيَا خَيْرَ الْمَسْئُولِينَ، إِلَيْكَ الْمَشْتَكِي وَبِكَ
الْمُسْتَعَانُ وَأَنْتَ الْمَوْلَى وَالْمُرْتَجَى، اسْتَجِبْ لَنَا دُعَاءَنَا، وَاعْفُ لَنَا خَطَايَانَا، وَأَنْتَ
مَوْلَانَا وَمُرْتَجَانَا، وَلَا تُشِمْتْ بِنَا أَعْدَاءَنَا، وَاحْفَظْنَا مِنْ كُلِّ شَرٍّ وَضَرٍّ. اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ
لَنَا وَإِخْوَانِنَا وَأَخَوَاتِنَا وَأَصْدِقَائِنَا وَصَدَائِقِنَا وَأَحِبَّائِنَا فِي خِدْمَةِ الْإِيمَانِ وَالْقُرْآنِ وَلِحَمِيمِ
الْمُؤْمِنِينَ عَفْوِكَ وَعَافِيَتِكَ وَرِضَاكَ وَتَوَجُّهُكَ وَنَفْحَاتِكَ وَأَنْسِكَ وَقُرْبِكَ وَمَحَبَّتِكَ
وَمَعِيَّتِكَ وَحِفْظِكَ وَحِرْزِكَ وَكِلَائَتِكَ وَنُصْرَتِكَ وَوَقَايَتِكَ وَحِمَايَتِكَ وَعِنَايَتِكَ.

Allahım! Müstəsna bəndələrin sırr kimi saxlayıb Sənə yönələrkən... əli hər şeydən üzülən insanların hayqıraraq yönəldikləri İsmi-Azam hörmətinə bizim də niyazımızı qəbul et! Acizlik və ehtiyac içində döyünən ürəyimizə vəsülətinlə su səp, bizə yaxınlığınla rahatlıq gətir. Bizi nəzdindən gələn sıxıntı və çətinlik dolu sınaqlara səbirlə, haqqımızda verdiyin hökmlərə razı, lütf etdiyin nemətlərə qane olub şükür edən və Sənə qovuşmaq həsrəti ilə alışıb yanan bəndələrindən eylə.

Ey günahkarlardan belə mərhəmət və şəfqətini əsirgəməyən, büdrəyənlərin bir daha ayağa qalxıb dərğahına doğru iqlərləməsinə fürsət verən, səmimi olaraq istəməyənlərin belə arzu və istəklərini yerinə yetirən Rəbbimiz...

Ey əl açılanların ən xeyirlisi, ən mərhəmətlisi... şikayətlər ancaq Sənin adil hökmünlə həllini tapır... ancaq Sənə ərz olunmuş diləklər tam yerinə çatır... hər şeyin sahibi Sənsən. Əl açıb Sənə dua edirik, ümidlə Sənin qapına üz tuturuq, Sənsən həqiqi dost, Sənsən ümidləri puç etməyən. Bizim dostumuz da Sənsən, min bir ümidlə döydüyümüz rəhmət qapısının sahibi də! Dualarımızı qəbul et, xətalarımızı bağışla! İman əhlinə düşmənlərin bizi ələ salmasına imkan vermə, onları bizə güldürmə. Səndən mədəd uman bu biçərə qullarını hər cür şər və zərərdən hidf eylə!

Allahım, əllərimizi qaldırıb, gözlərimizi mərhəmətinə dikib yalvarırıq: Nə olar bizi, iman və Quran yolunda xidmət edən qardaş və bacılarımızı, dostlarımızı, bizi sevənləri və bütün inananları əfv et, hamımızın günahlarını bağışla, əmin-amanlıq bəxş et! Bizdən razı ol, nəvaziş göstər, rəhmət əsintilərini, yaxınlığını, sevgini əsirgəmə. Bizləri bildiyimiz və bilmədiyimiz hər cür təhlükədən hidf eylə, qoru. Nüsrət və yardımını, himayəni və inayətini üstümüzdən əskik eyləmə.

إِلَهِي، طُمُوحُ الْأَمَالِ قَدْ خَابَتْ إِلَّا لَدَيْكَ، وَعُكُوفُ الْهُمُومِ قَدْ تَعَطَّلَتْ إِلَّا عَلَيْكَ
وَمَذَاهِبُ النُّفُوسِ قَدْ ضَلَّتْ إِلَّا إِلَيْكَ فَأَنْتَ الْمَلْجَأُ وَإِلَيْكَ الْمُلْتَجَا يَا أَكْرَمَ مَقْصُودٍ
وَأَجْوَدَ مَسْئُولٍ، هَرَبْتُ إِلَيْكَ بِنَفْسِي، أَتَيْتَ بِأَحْمَالِ الذُّنُوبِ، فَاحْمِلْهَا عَن ظَهْرِي
يَا مَلْجَأَ الْهَادِينَ لَا أَجِدُ شَافِعًا إِلَيْكَ إِلَّا بِمَعْرِفَتِي بِأَنَّكَ أَكْرَمُ مَنْ قَصَدَ إِلَيْهِ
الْمُضْطَّرُّونَ، وَأَمَلَ مَا لَدَيْهِ الرَّاعِبُونَ. يَا مَنْ فَتَقَ الْعُيُونَ بِمَعْرِفَتِهِ، وَأَنْطَقَ الْأَلْسُنَ
بِحَمْدِهِ، وَجَعَلَ مَا أَمْتَنَ بِهِ عَلَيَّ عِبَادِهِ كِفَاءً لِتَأْدِيَةِ حَقِّهِ، لَا تَجْعَلْ لِلْهُمُومِ إِلَيَّ قَلْبِي
سَبِيلًا، وَلَا لِلْبَاطِلِ عَلَيَّ عَمَلِي دَلِيلًا، وَاخْتِمْ لِي بِخَيْرٍ يَا أَرْحَمَ الرَّاحِمِينَ.

Rəhman və Rəhim Allahın adıyla.

Ey Rəbb! Sənin qarşılıq vermədiyən bütün arzu və xəyallar boşdur, dəyərsizdir. Sənin nəticəsini vermədiyən cəhdlər də elə hey boş çıxar. Yolçusunu Sənə qovuşdurmayan yollar zəlalətdən başqa bir şey deyildir və o yollara bir dəfə düşən – Sənin inayət olmasa – çıxış yolu tapmaz. Həqiqi qurtuluş yerimiz Sənin dərgahındır. Ancaq Sənin uca dərgahına sığınırıq.

Ey qayə seçilənlərin ən kərimi və qapısında əl açılanların ən comərdi olan Allahım! Uca dərgahına pənah gətirirəm. Belimi bükən günah yükü ilə hüzuruna gəlmişəm." "Aman, aman", – deyərək, bu qalaq-qalaq günahların xəcalətindən məni qurtarmanı istəyirəm.

Rəhmət və şəfqəti, doğru yolda addımlayanların sığınacağı olan Uca Rəbbim! Sən, çarəsiz və möhtac halda qapıya gələnlərə ən kərim davranansan; Sənin kərəmindən üstün kərəm yoxdur. Sənin sadıq qulların başqalarının qapısına üz tutmaz, yalnız Sənin ucalardan uca qatındakı misilsiz ərməğanlarını arzularlar. Mən də bu düşüncələri şəfaətçi edərək hüzuruna gəldim. Əl açıb, bel büküb yalvarıram:

– Ey bəndələrinin gözlərinə mərifət baxçalarını göstərən və dillərini həmd ilə coşdurən mərhəmətlilərin ən mərhəmətlisi Allahım! İzin vermə ki, kədər və qüssə oxları qəlbimi yaralasin. Arzularıma çatmağa çalışarkən batıl yollara düşməkdən məni qoru və bütün işlərimi də, ömrümü də gözəl nəticələndir! Amin!